

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa olsun, bərpa edilməlidir.



Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır

7 aprel 2018-ci il № 26 (2242)

Qiyməti 25 qəpik

Ali Baş Komandan İlham ƏLİYEV:

“Aprel zəfəri Azərbaycanın əsgər və zabitlərinin, bütün hərbiçilərimizin vətənpərvərliyini nümayiş etdirdi”



Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş nizami ordumuz 1994-cü ildən üzü bu yana formalaşmaqdadır. Bu dönməz proses Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Horadiz əməliyyatı ilə qələbə qazanmağa qadir olduğunu təsdiqləyən Azərbaycan Ordusu son 5-6 ildə daha da güdrətlənib, döyüş və mənəvi-psixoloji hazırlığı yüksəlib. Azərbaycan

Ordusunun ən müasir döyüş texnikaları ilə təmin edilməsi, yeni-yeni hərbi hissələrin inşası, istifadəyə verilməsi, dövlət başçısının, Müdafiə Nazirliyinin rəhbərliyinin orduya diqqət və qayğısı istər əsgərlərin, istərsə də zabidlərin döyüş ruhunu, qələbə əzmini kükrədir. Hər əsgər, hər zabit Ali Baş Komandanın döyüş əmrinə hazırdır. Bu qətiyyət, bu əzmkarlıq, bu Vətən sevgisi torpaqlarımızın iş-

ğaldan azad ediləcəyinə inamın tərkib hissələrindən biridir.

Xalqın orduya inamını, güvəncini də ordu quruculuğunun tərkib hissəsi hesab etmək olar. Ali Baş Komandanın, Müdafiə nazirinin cəbhə bölgələrində, səngərlərdə əsgər və zabidlərlə görüşləri, səmimi söhbətləri şəxsi heyətin mənəvi-psixoloji hazırlığında mühüm rol oynayır. "Açıq qapı" günlərində Müdafiə nazirinin ictimaiyyətin nüma-

yəndələri, əsgər valideynləri ilə görüşləri, söhbətləri ordu-ictimaiyyət münasibətlərinin daha da genişlənməsində, şəffaflaşmasında kifayət qədər əhəmiyyətlidir. İstər ordu quruculuğunun dönməzliyi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, istərsə də ictimaiyyətin orduya ehtiramı, inamı 2016-cı ilin aprel döyüşlərində nəyə qadir olduğunu təsdiqlədi - böyük qələbə qaza-

nıldı. Lələtəpə və Bayraqtəpə kimi mühüm əhəmiyyətli yüksəkliklər də daxil olmaqla, 2000 hektardan çox ərazi ermənisizləşdirildi. Bu qələbə Azərbaycan Ordusunun güdrətinin nəticəsidir. Bu zəfər Böyük Qələbənin başlanğıcı kimi yaşanırdı. Xalq əmindir ki, ordumuz Ali Baş Komandanın sərkərdəliyiylə torpaqlarımızı işğaldan azad edəcəkdir.

(Ardı 2-ci səhifədə)

Ali Baş Komandan İlham ƏLİYEV:

“Aprel zəfəri Azərbaycanın əsgər və zabitlərinin, bütün hərbiçilərimizin vətənpərvərliyini nümayiş etdirdi”

(Əvvəli 1-ci səhifədə)

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dedi ki, “...aprel zəfərimiz orduda yüksək vətənpərvərlik tərbiyəsinin nəticəsi və döyüş ruhunun qələbəsidir”.

Aprel döyüşləri Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının qələbəsidir.

Aprel döyüşləri inamın qələbəsidir...

Aprel döyüşləri vətənpərvərlik qələbəsidir...

Aprel döyüşləri azərbaycançılığın qələbəsidir.

Bu qələbənin istər hərbi, istər sənə də mənəvi dəyəri düşməne, düşmənin havadarlarına qətiyyətlə anladı ki, işğalın sonuna az qalib, Azərbaycan Ordusu Böyük Qələbə ərəfəsindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu inamı belə ifadə edir: “... Azərbaycan bayrağı bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndidə də dalğalanacaq.” Azərbaycan əsgəri bu inamın əsgəridir.

2016-cı ilin aprelinde Lələtəpədə qəhrəmanlıq tarixi yazmış əsgər və zabitlərin əhatəsində yaşadığımızı heç zaman unutmayacağıq; o duyğular unudulmayacaq. O duyğuları Böyük Qələbə günü yaşayacağımızın başlanğıcı kimi yaşamışdım. Onda əsgərlərin böyük istəklə, qətiyyətlə Lələtəpədən özə baxdığını görmüşdüm. Bu baxışlarda daha Böyük Qələbəyə təşnəlik duymuşdum. Əsgərlərdən birinin dediklərini bütün əsgərlərin istəyinin işığı bilmişdim: “Qalib əsgər kimi təxris olunmaq istəyirəm. Bu bayraq Cıdır düzündə, işğaldan azad edəcəyimiz ərazilərdə də dalğalanacaq. İstərdim ki, onu biz dalğaladıraq. Bizdən sonra hərbi xidmətə gələnlər dövlət sərhədlərimizdə xidmət etsinlər!..”.

Aprel döyüşləri ruhumuzun qələbəsidir. Azərbaycan dövlətçiliyinin var olma, yaşama fəlsəfəsi bu ruhdur. Azərbaycan Respublikasının Prezidentinin “Aprel dö-



yüşləri dərslərlə salınmalıdır” tövsiyəsi hər birimizin fəaliyyətinin - vətəndaşlığının başlıca qayələrindəndir; mənəvi borc ödəmə kimi indi hər ürək belə bir dərsləkdə - gördüklərimizi, eşitdiklərimizi, ümumən o tarixi günləri və o tarixi günlərin qələbə sevincini ürəyimizə yazmışıq. Ürəyimizə yazılanlar ömürdaşımız olacaq, şübhəsiz...

Aprel zəfərinin mənəvi başlanğıcı 1994-cü ildən qoyulub, son beş-altı ildə təlim-təlim 2016-cı ilin aprelinə yaxınlaşmışıq. Ordumuzun gücü nəyə qadir olduğu beynəlxalq tədbirlərdə də təsdiqlənib. İstər “TurAz Qartalı-2016; istər sənə də “Dəniz Kuboku-2016” təlimləri bu inamın təsdiqidir.

Aprel döyüşlərində yeniyetmələrin, birinci Qarabağ müharibəsi iştirakçılarının döyüşlərə getmək istəyi xalqın istəyini ifadə edirdi. Onlara döyüşlərdə ehtiyac olmadığı bildirilsələr də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbələrinə belə müraciətlər xalqın orduya dayaq olduğunun təsdiqi idi. Həmin günlərdə II qrup Qarabağ müharibəsi əlili Sahib Aslanov 10 yaşlı nəvəsini də gə-

tirmişdi. Bu, adi istək deyildi. Sahib bilirdi ki, onu döyüşə aparmayacağılar. İstəyirdi ki, nəvəsi bu coşqunu görsün, xalqın orduya sevgisini görsün, gördüklərini yaddaşına köçürsün, babasını da, babasının döyüş yoldaşlarını da, özünü də döyüşən əsgərlərin sırasında hiss etsin; aprel döyüşləri həm də vətənpərvərlik duyğularının daha əhatəli formalaşmasında əhəmiyyətli oldu. Aprel döyüşləri təsdiqlədi ki, hər bir azərbaycanlı hərbiçisi sülh danışıqları baş tutmasa, Ali Baş Komandanın əmri ilə başlayacaq döyüşlərdə Samidləşəcək, Muradlaşacaq, Raquflaşacaq, ... Mövqə qələbələri qazana-qazana Böyük Qələbəni təmin edəcək - torpaqlarımız işğaldan azad olunacaq.

2015-ci ilin payızında Cocuq Mərcanlıdaydım. Zabıtlarla də söhbətəlməmişdik, əsgərlərlə də. Lələtəpədən əsən yellər kəndin viranə evlərinin daşına-divarına dəyib çiləklənirdi. Baxışlarını Lələtəpədən üzümənlərin dediklərini 2016-cı ilin aprelinde də xatırlamışdım: “O mövqə, o yüksəklik böyük təhlükədi. Ordan atəşkəs vaxtaşırı pozulur...”. Aprel zəfəri

belə narahatlıqları da sovuşdurmuş zəfər oldu; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Cocuq Mərcanlı yenidən quruldu. İşğaldan azad edəcəyimiz bütün ərazilər qısa müddətə Cocuq Mərcanlının bugünkü görkəmində olacaq; aprel zəfəri həm də bu inamın zəfəridir...

Türkiyənin istiqlal savaşında Seyid onbaşının qəhrəmanlığı, Şükrü Paşanın vəsiyyəti, Sarıqamış hadisəsi 100 ildə yaşadılmaqdadır. Milli-xəlqi ruh yaşadır. Bunları, Vətənə sevgi, Vətən sevgisi yaşadır. Aprel döyüşlərinin qəhrəmanları da yaşadılacaq. Bu qəhrəmanlığı başlanğıcı aprel döyüşləri olan Böyük Qələbənin döyüşləri tamamlayacaq.

Şəhid baş leytenant Rahib Quliyevin təltif olunduğu medal, hərbi səhra geyimli 11-12 yaşlı oğluna təqdim ediləndə uşaq bir anlığa susdu, zala baxdı və qətiyyətlə diləndi: “Təki Vətən yaşasın!”. O döyüşlərdə şəhid olanların övladlarının, ata-anasının, əzizlərinin belə düşüdüklərinə, belə dediklərinə zərrəcə şübhəm

yoxdu: o ömürləri böyük ehtiramla ömrümüzdə yaşadıraq...

“Açıq qapı” günü ərəfəsində ön xətdə Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə memorandumuna əsasən keçirilən tədbirdə (“Çağır Vətən”) müşahidə etdiklərim qururumu kükrətməmişdi. Eyni adlı mahnı səslənəndə hamı dönüb düşmənlə təmas xəttinə tərəf baxmışdı. Bu baxışlar Vətənin çağırışına hazır olmanı ifadə edirdi: Vətən bizi torpaqlarımızı işğaldan azad etməyə çağırır, Cıdır düzündə ləçəkləri titrəyən çiçəklərlə təmasa çağırır, Ərgünəşin, Kirsin,... qarı əriməkdə olan yamacalarına iz salmağa çağırır. Vətən bizi aprel döyüşlərinin ovqatıyla sabahlara çağırır. Bu çağırışı hər birimiz ilahi çağırış bilirik. O onlarda bu duyğuları yaşaya-yaşaya aprel döyüşlərinin iştirakçılarını xatırlamışdım, onlarla görüşmək, hər birini özüm kimi bağrıma basmaq istəmişdim. Bu istəyim indi də dönməz istəkdi.

Aprel döyüşləri Azərbaycan əsgərinin yüksək mənəviyyətə malik olduğunu da, milli-xəlqi dəyərlərimizi sədəqətlə yaşatdığını da, xalqımızın sabahkı tarixini dünənki tarixin davamı kimi bu gün yaratdığını da təsdiqlədi: Aprel döyüşləri Azərbaycan əsgərinin dostluq duyğusuna həsəd aparılması səviyyədə formalaşdırdı. Təliş kəndinin yaxınlığında gedən döyüşdə əsgər Vahid Əliyev yaralanır. Əsgər Kamil Həsənov atışa-atışa ona yaxınlaşır, nə qədər təhlükəli olsa da əsgər dostunu döyüşün içindən çıxardır. Son anda özü də ağır yaralanır. Hospitalda özünə gələndə ilk sualı “Vahid sağdı mı?” - olur; əsgər dostu üçün ölümü “çığnayıb keçən” əsgər himnimizdə deyildiyi kimi, Vətən üçün can verməyə hazırdır.

Azərbaycan əsgərinin qazanacağı Böyük Qələbə şəhidlərimizin, aprel döyüşlərində şəhid olanların ruhuna gözyaydınlığı olacaq!

Rəşid HÜSEYNOV,
əməkdar jurnalist

“Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir



Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, yarışlarda tank heyətləri minalanmış sahələri, digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə hədəflərin yerindən və hərəkətdə məhv



edilməsi üzrə tapşırıqları icra edəcəklər.

Nəticələrə əsasən, ən yaxşı tank heyəti müəyyən olunacaq.

"Aprel zəfərindən ötən hər günə bir ağac əkək!"



Müdafiə Nazirliyinin idarə reisi general-mayor Rasim Əliyev aksiya iştirakçılarını salamlayaraq bu layihənin həm də ordumuzun və xalqımızın möhtəşəm qələbəsinin ikinci ildönümü münasibəti ilə keçirilən tədbirlərdən biri olduğunu qeyd edib. İdarə reisi bildirib ki, Azərbaycan Ordusu regionun ən güclü ordularındandır və istənilən döyüş əmrini yerinə yetirməyə hazırdır, qadırdır.

Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdcüsü, Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbanov Azərbaycanın hərbi tarixinin şanlı səhifələrindən olan 2016-cı ilin aprel zəfərindən söhbət açıb, döyüşlərdə şahidi olduğu qəhrəmanlıq nümunələrindən danışdı. Qeyd edib ki, aprel döyüşləri bir daha dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyinə, həmrəyliyinə və vətənpərvərliyini göstərməklə yanaşı, Ermənistanın öz ordusu haqqında yaratdığı mifi də darıxdırıcı edib. Düşmən yalnız məğlub olmadı, o, həm də Azərbaycan əsgərinin güc və qüdrəti ilə sındırıldı.

Təhsil nazirinin müavini Firudin Qurbanov bütün xalqımız kimi təhsil işçilərinin, ali və

Müdafiə və Təhsil Nazirliklərinin birgə layihəsi çərçivəsində "Aprel zəfərindən ötən hər günə bir ağac əkək!" devizi altında aksiya keçirilib. Əvvəlcə hərbi hissə qərargahının qarşısında xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Əsgər klubunda keçirilən açılış mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda, eləcə də aprel döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ümumtəhsil məktəblərinin kollektivlərinin də ordumuzla fəxr etdiyini və aprel zəfərinin tezliklə təkrarlanacağına əminliyini bildirib.

Azərbaycanın Milli qəhrəmanları Murad Mirzəyevin, Samid İmanovun, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş Urfan Vəlizadənin həyat yoldaşları, döyüşlərdə sağlamlığını itirmiş, "Şücaət" medalı ilə təltif olunan zabit Azər Məmmədov və başqaları çıxışlarında şəhid ailələrinə, müharibə əlillərinə göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Sonra Bakı və Sumqayıtda fəaliyyət göstərən universitetlərin, orta məktəblərin tələbə və şagirdləri, müəllimləri hərbi hissədə yaradılan yüksək səviyyəli şəraitlə tanış olub, əsgərlərlə bir yerdə nahar ediblər.



Yeni yaşıllıq zolağı üçün ayrılmış ərazidə aprel zəfərindən ötən hər günün, eləcə də şəhidlərimizin xatirələrinə müxtəlif növ ağaclar ekilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın

bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Aksiya digər birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində də davam etdiriləcəkdir.

"Azərbaycan Ordusu"

Horadizdə aprel döyüşlərinin ikinci ildönümünü zəfər yürüşü ilə qeyd edilib

Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı qələbənin ikinci ildönümünü münasibətilə Horadiz şəhərində zəfər yürüşü keçirilib.

Milli Məclis sədrinin müavini Bahar Muradova, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Aliyev və Müdafiə Nazirliyinin zabitləri əvvəlcə 2016-cı ilin aprelinde Azərbaycan Ordusunun işğaldan azad etdiyi Lələtəpə yüksəkliyinə gedərək, burada xidmət edən əsgər və zabitlərlə görüşüblər.

Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəyə qədər davam edən yürüşə minlərlə insan, o cümlədən "N" hərbi hissəsinin şəxsi heyəti, Lələtəpənin azad olunmasında iştirak etmiş döyüşçülər, şəhid ailələrinin üzvləri, müharibə veteranları qatılıblar. Abidə önünə tər çiçəklər qoyan yürüş iştirakçıları şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.

Azərbaycanın Dövlət himni oxunub, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi,



Prezidentin fərdi təqaüdcüsü Abdulla Qurbanovun aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycan Ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs olunub.

Tədbirdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Aliyev vurğulayıb ki, 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun yazdığı şanlı tarixdir. "Bu döyüşlərdə ordumuz öz gücünü bir daha göstərdi, qələbə çalmaq özmini sübut etdi".

Milli Məclis sədrinin müavini Bahar Muradova 2016-cı ilin aprelinde düşmən üzərində qazanılan qələbənin əhəmiyyətindən danışdı. Qeyd edib ki, Qarabağ müharibəsində dönüş Horadiz istiqamətində başlanıb. "İlk dəfə 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə

Füzuli istiqamətində 22 yaşayış məntəqəsi işğaldan azad edilib. 2016-cı ilin aprel döyüşləri zamanı isə Azərbaycan Ordusu işğal altındakı digər torpaqlarımızın da azad olunacağına inamı gücləndirən növbəti qələbəni qazandı.

Lələtəpə müqəddəs zirvədir. Ona görə ki, Azərbaycan torpağıdır. Azərbaycan oğulları bu yüksəkliyi öz qanları bahasına azad ediblər. Bu torpaq uğrunda canından keçən, şəhid olan, fədakarlıq göstərən Azərbaycan oğulları heç zaman unudulmayacaqlar. Onların Lələtəpədə ucaldıqları üçrəngli bayrağımız hazırda işğal altında olan bütün yaşayış məntəqələrində dalğalanacaq", - deyərək Bahar Muradova düşmən üzərində qəti qələbəyə inamını ifadə edib.

Hərbi hissənin zabiti Elşad Əbilov deyib ki, Azərbaycan Or-

dusu 2016-cı ilin aprel zəfəri ilə ərazilərin işğalı ilə barışmayacağını bütün dünyaya bir daha bildirdi. Azərbaycan Ordusu yeni zəfər yürüşünə, işğal altındakı bütün torpaqlarımızı azad etməyə hazırdır və buna qadırdır.

Lələtəpə yüksəkliyi uğrunda döyüşlərdə şəhid olmuş Niçat İsgəndərovun atası Bəhruz İsgəndərov Azərbaycan Ordusunda xidmət edən qəhrəman oğullarımızla fəxr etdiyini bildirərək, onlara düşmən üzərində növbəti qələbələr arzulayıb.

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin ifasında təqdim edilən hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər iştirakçılarda nikbin duyğular yaradıb.

Müdafiə Nazirliyi
Mətbuat Xidməti

Azərbaycan ilə İran arasında əlaqələr gündən-günə inkişaf edir

Azərbaycan ilə İran arasındakı dostluq və qardaşlıq əlaqələri gündən-günə inkişaf edir. Dövlət başçılarının səmimi münasibətləri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin görüşündə səslənib.

Allahşükür Paşazadə deyib ki, Azərbaycanla İran arasında yüksək səviyyəli əməkdaşlıq regionda sülhün və təhlükəsizliyin təmin edilməsində vacib rol oynayır. QMİ sədri ölkələrimiz arasında qədim tarixi köklərə əsaslanan dostluq münasibətlərinin getdikcə daha da möhkəmləndiyini söyləyib.

Qonaqpərvərliyə görə təşəkkür edən nazir Məhəmməd Cavad Zərif İran-Azərbaycan əməkdaşlığının inkişafından məmnunluğunu ifadə edib. O, Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər konfransında müzakirə olunan məsələlərin önəmini qeyd edib.



“Aprel döyüşlərində hərbi səhiyyəmiz vəzifə borclarını yüksək səviyyədə yerinə yetirdi”

2016-cı ilin aprel döyüşləri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, eləcə də hərbi səhiyyənin səviyyəsinin yüksək olduğunu təsdiqlədi. Əməkdaşımız aprel döyüşlərində hərbi səhiyyəmizin fəaliyyəti ilə bağlı daha ətraflı məlumat almaq üçün Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyevlə görüşüb söhbət etmişdir.

- Cənab general, aprel döyüşlərində hərbi səhiyyənin döyüşlərin gedişinə təsiri haqqında danışmağınızı xahiş edirəm.

- Mühərribədə, döyüşdə yaralananlar danılmazdır. Mühərribə şəraitində yaşayırıq. Deməli, hər an döyüş, hər an yaralanma ehtimalı var. Bu baxımdan hərbi səhiyyəmiz həmişə döyüş hazırlığı vəziyyətindədir.

Aprel döyüşləri Azərbaycan dövlətinin, dövlətçiliyinin, Azərbaycan əsgərinin gücünü, qüdrətini göstərdi. Bir daha sübut olundu ki, Azərbaycan Ordusu düşmənin istənilən təxribatlarına layiqli cavab vermək, torpaqlarımızı işğaldan azad etmək gücündədir. Aprel döyüşləri Azərbaycan Ordusu ilə düşmən ordusu arasındakı güc fərqini, Azərbaycan Ordusunun peşəkarlığını və yüksək döyüş hazırlığını da təsdiqlədi.

Bu döyüşlər, Azərbaycan Ordusunun tibbi təminatının yüksək səviyyədə olduğunu, eyni zamanda Azərbaycan həkiminin fədakarlığını göstərdi.

Döyüş əməliyyatlarında şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, onun təchizatı, maddi-texniki və tibbi təminatı, sosial-məişət şəraitinin yaxşılaşdırılması da əsas rol oynayır. Onların vəhdəti olmadan döyüşdə uğurlardan danışmaq olmaz. Tibbi təminat tibb xidmətinin qüvvə və vasitələrinin təşkili quruluşu və mühərribə zamanı onların tətbiq üsulları, bütövlükdə, hərbi təbabətin inkişafını müəyyən edən qanunauyğunlaşma əsasən qurulub. Tibb xidmətinin qarşısında duran əsas vəzifə yalnız yaralananı və xəstələnməmiş hərbi qulluqçulara tibbi yardım göstərməkdən, onları müalicə etməkdən ibarət deyil, həm də şəxsi heyət arasında xəstəliklərin yaranması və yayılmasının qarşısını almaq üçün qabaqalıcı tədbirlər görməkdən ibarətdir. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən də məhz qarşıma qoyulan məqsəd budur.

Tibb xidməti müntəzəm olaraq şəxsi heyətin sağlamlığına nəzarət edir. Atəşkəs olsa da, düşmənin atəşkəsi pozma, müxtəlif üsul və vasitələrlə təxribatlar törətmə təhlükəsi həmişə var. Buna görə də tibb xidməti ehtimal edilən döyüşlərdən qabaq tibb kəşfiyyatının aparılmasına heyətə keçirir. Tibb xidməti döyüşə yeridiləcək qoşunların şəxsi heyətinin sağlamlıq vəziyyətini müntəzəm olaraq qiymətləndirir və şəxsi heyətin döyüşə qatılması barədə qərarı bundan sonra qəbul edir. Döyüşün baş verməsi ehtimalı həmişə olduğu üçün şəxsi heyətin sağlamlıq vəziyyəti müntəzəm olaraq nəzarətdə saxlanılır.

- Ali Baş Komandanın orduya, bu sıradan hərbi səhiyyəyə diqqət və qayğısı böyükdür.

- Elədir, Ali Baş Komandan Silahlı Qüvvələrin Baş Klinik Hospitalında aprel döyüşlərində



yaralanan hərbi qulluqçulara baş çəkdi, qürurla döyüşlərdən, Azərbaycan əsgərinin rəşadətindən, qəhrəmanlığından danışdı. Yaralıları müalicənin dayandırılmasında - döyüşə qayıtmaqda israrlı idi. Bu, Ali Baş Komandanın yaralıları saygısının təsiri idi. Göründüyü kimi, aprel döyüşləri nəinki döyüşlərin, hətta döyüşlərdən uzaqda olan, sağlamlığı döyüşməyə imkan verməyənlərin də qələbə əzmini kükrətməmişdi.

Biz Böyük Qələbəni qazanacaq hərbi qulluqçuların - Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığı keşiyində, xalq şairi Səməd Vurğun demişkən, müsəlləh əsgərlik. Hərbi həkmlər digər hərbi qulluqçulardan fərqli olaraq iki and içir: Hippokrat andı, Hərbi and. Deməli, onlar ikiqat məsuliyyətlə xidmət edirlər. Fəxrle bildirim ki, hərbi səhiyyədə xidmət edən hərbi qulluqçular hər iki anda sədaqətliyə. Bu sədaqət dövlətə, dövlətçiliyə, Vətənə sədaqətdir.

Tibb xidməti həmişə olduğu kimi düşmənin təxribatlarına 2016-cı ilin aprelinde də hazır idi. Döyüşlər başlayan kimi tibb xidməti döyüş şəraitinə müvafiq quruldu. Döyüşlərdə sanitariya təminatçılarımız, sanitariya atıcılarımız, hərbi feldşerlərimiz, hərbi həkmlərimiz öz vəzifə borclarını layiqincə yerinə yetirdilər.

Aprel döyüşlərində yaralanmış hərbi qulluqçularımıza bütün təxliyə mərhələlərində keyfiyyətli, ardıcıl tibbi yardım göstərildi və onlar hərbi həkml ekspertizasından keçirildi. Bu mürəkkəb və çoxşaxəli sistem nəticəsində həkmlərimiz aprel döyüşlərində uğura nail oldular.

- Döyüşdə yaralanma təbii. Bu mənada hərbi cərrahiyyənin fəaliyyəti daha çox diqqət çəkir. Həmin döyüşlərdə cərrahlərimizin fədakarlığı danılmazdır.

- İnkərolunmaz statistik fakt bundan ibarətdir ki, xəstəxanaya çatdırılan bütün yaralıları xilas edilib. Tibb işçilərimizin peşəkarlığı və yüksək tibbi yardım göstərilməsi nəticəsində hospitala çatdırılan bütün yaralıları xilas edilib. Hətta ağır yaralı-

ya ilk tibbi yardımın göstərilməsi, şok əleyhinə tədbirlərin aparılması, qanaxmanın dayandırılması, onların döyüş bölgəsindən çıxarılması və təxliyəyə hazırlanması ölümün qarşısını alınmasında əsas səbəblərdəndir. Üçüncüsü, hərbi tibb işçilərimizin vətənpərvərliyi sayəsində. Heç nədən qorxmadan, çəkinmədən yaralananları döyüşlərdən çıxarmaq da fədakarlıqdır. Tibb işçilərimiz atəş altına düşsə də, bəzən yaralansa da, onların vətənpərvərliyi, vəzifə borclarını layiqincə yerinə yetirməsi, peşəkarlığı, o cümlədən dövlətə, xalqına, Ali Baş Komandanına inamı sayəsində aprel döyüşlərində uğura nail olduq. Bütün bunların sayəsində aprel döyüşlərində göstərdiyi fədakarlığa görə 200-dən çox əməkdaşımız cənab Ali Baş Komandan, Müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və Tibb Baş İdarəsinin rəisi tərəfindən mükafatlandırıldı.

- Yaralıların müalicəsi Sizin nəzarətiniz altında həyata keçirilib. Döyüşlər vaxtı özünüz mobil səhra hospitalında olmusunuz. Həmin dövrdə mobil səhra hospitalının fəaliyyətini necə dəyərləndirirsiniz?

- İstifadəmizdə olan mobil səhra hospitalı dünyada istifadə olunan ən mükəmməl və ən müasir mobil hospitalardan biridir. Orada həm ixtisaslaşdırılmış tibbi yardım, həm də yüksək səviyyəli tibbi yardım göstərmək olar. Bizim stasionar hospitalda etdiyimiz qarin boşluğu, döş qəfəsi cərrahiyyə əməliyyatları, neyro-cərrahiyyə, göz və lor xəstəliklərinin bütün müayinələri, MRT-dən başqa diaqnostikanın bütün müayinələrini mobil hospitalda etmək mümkündür və edirik.

- Aprel döyüşləri həm də təcrübə baxımından hərbi səhiyyənin təkmilləşməsinə təsir göstərdi.

- Müxtəlif səviyyəli və xarakterli yaralıların operativ müayinəsi, əməliyyat aparılması və yaralının həyata qaytarılması hərbi səhiyyəmizin hansı səviyyədə olduğunu göstərdi. Hər əməliyyat, müəyyən mənada, təcrübə deməkdir. Mühərribədə də, dinc dövrdə də. Bu baxımdan aprel döyüşləri hərbi cərrahiyyənin təkmilləşməsində, əməliyyatdan sonra müalicə prosesində optimal üsullardan istifadə edilməsində müəyyən rol oynadı.

- Ordumuzun 100 illiyi ərəfəsindəyik. Hərbi səhiyyənin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərinizi öyrənmək istərdik.

- Qarşıda duran perspektiv planlarımızı Müdafiə nazirinin təsdiq etdiyi növbəti 5 illik plana əsasən qururuq. Fəaliyyətimiz planlı şəkildə aparılır. Hər hansı hospitalın və ya poliklinikanın tikilməsi Tibb Baş İdarəsinin Elmi Tibbi Şurası tərəfindən araşdırılır, alimlər, mütəxəssislər, uzun müddət təcrübəsi olan hərbi həkmlər tərəfindən müzakirə olunduqdan sonra qərar qəbul edilir. Daha sonra Müdafiə nazirinə və son olaraq ölkə Prezidentinə məruzə olunur. Ən böyük planımız kadr potensialımızı artırmaq və dünyanın inkişaf etmiş ölkələrinin tibb mütəxəssisləri ilə əlaqələr yarat-

maqdır. Türk Cümhuriyyəti, İran İslam Respublikası, Rusiya Federasiyası, Pakistan, Amerika Birləşmiş Ştatları ilə və digər inkişaf etmiş dövlətlərin Silahlı Qüvvələrinin tibb xidmətləri ilə əlaqələrimiz var. Bu gün kursantlarımız, həkmlərimiz həmin dövlətlərdə ixtisasartırma və müxtəlif kurslarda iştirak edir, təhsilini artırır. Nəticədə yüksək peşəkar həkmlərin hazırlanmasına nail oluruq. Hərbi qulluqçularımız əmin olurlar ki, onların və ailə üzvlərinin sağlamlığının keşiyində peşəkar həkmlər dayanacaq.

- Həmin həkmlər hansı kriteriyalar əsasında seçilir və hazırlanır?

- Ən çox cəbhə bölgəsində uğurlu xidmət edən zabitlərimiz seçilir. O zabitlər ki, onların elmə, təhsilə, inkişafa meyilləri var. Müxtəlif test imtahanlarında iştirak etmək istəyən hərbi qulluqçularımıza geniş imkanlar yaradılır. Onların yüksək səviyyəli təhsilindən qazanan xalqımızda, Azərbaycan Ordusunun şəxsi heyətidir. Bu gün fəxrle deyə bilərik ki, respublikamızda böyük nüfuzlu malik kardiocərrahlik var. Lor, cərrahiyyə, ginekologiya və digər şöbələrimiz də xidmətlərini yüksək səviyyədə qurublar. Bütün bunlara peşəkar və təhsilli həkmlərimizin sayəsində nail olmuşuq. Bir sevindirici faktı nəzərinizə çatdırmaq istəyirəm ki, Türkiyədə təhsil almaq məqsədilə 5 nəfər zabitimiz öz təşəbbüsü ilə Türkiyədə TUS imtahanlarını qazanıblar.

- Bu gün Ali Baş Komandanın, Müdafiə nazirinin tibb xidməti qarşısında qoyduğu əsas prioritet məsələ nədir?

- Ali Baş Komandan və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qarşıma qoyulan bir məqsəd var - xəstəliklərin yaranmasının və yayılmasının qarşısını almaq, xəstələnmə halları olarsa, hərbi qulluqçulara vaxtında tibbi yardım göstərmək, onların müalicəsini, təxliyəsinə keyfiyyətli təminat etmək, tez bir zamanda reabilitasiyaya nail olmaq. Biz də fəaliyyətimizin əlaqəli şəkildə qurulması sayəsində qarşıma qoyulan tapşırıqı nail olmağa çalışırıq. Cənab Prezident Hərbi Dəniz Qüvvələrinin yeni istifadəyə verilməsi binasının, Şəmkirdə yerləşən mobil səhra hospitalının, Baş Klinik Hospitalın açılışında fəaliyyətimizi yüksək qiymətləndirdi.

- Azərbaycan Cümhuriyyətinin, o cümlədən Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə şəxsi heyətə təbrikinizi də eşitmək xoş olardı.

- Mən Azərbaycan Ordusunun 100 illiyi münasibətilə, başda Ali Baş Komandanımız olmaqla, Müdafiə Nazirliyinin rəhbərliyini, bütün hərbi qulluqçularını tibb heyəti adından təbrik edirəm.

- Müsahibəyə görə çox sağ olun.

Müsahibəni apardı:
kapitan
Məhəmməd ƏLİYEV,
"Azərbaycan Ordusu"

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb



Qarşılıqlı faydalı münasibətlər əsasında qurulan bu əlaqələr sırasında Azərbaycan-NATO əlaqələri xüsusi yer tutur. Azərbaycan Respublikasının Avro-Atlantik strukturlarına inteqrasiyası baxımından Azərbaycan-NATO əlaqələrinin özünəməxsus yeri var. Azərbaycan NATO ilə tərəfdaşlığında əsas istiqamətləri siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vürğusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıq-

dan ibarətdir. Bu gün Azərbaycan Respublikası sülh və müharibə dövründə hərbi təhlükəsizliyinin təmin olunmasında, həmçinin xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına öz töhfəsini verməkdədir.

Aprelin 3-də NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərən məqsədlə Azərbaycan Ordusunun 52 nəfər sülhməramlısı plana uyğun olaraq ro-

Müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında yerləşən Azərbaycan regionunda və dünyada qarşılıqlı maraqlar əsasında əməkdaşlığın, xüsusən də beynəlxalq hərbi əməkdaşlığın inkişafında maraqlıdır. Beynəlxalq hərbi əməkdaşlıq dövlət üçün prioritet vəzifələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qloballaşan müasir dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əlaqələrə xüsusi yer verilir.

tasiya qaydasında Əfqanıstana yola salınıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Azərbaycanın NATO ilə əməkdaşlığı, beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfə və sülhməramlı əməliyyatlarda Azərbaycanlı hərbiçilərin peşəkarlığı xüsusi qeyd edilməlidir. Hazırda NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək" missiyası çərçivəsində Həmid Kərzai adına Kabul beynəlxalq hava limanının (HIKA) təhlükəsizliyini təmin edən Azərbaycan Ordusunun hərbi qulluqçularının nümunəvi xidməti və peşəkarlığı daim yüksək qiymətləndirilir.



lır. Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində

fəaliyyət göstərən Azərbaycan Ordusunun sülhməramlıları plana uyğun olaraq, rotasiya qaydasında üç aydan bir dəyişdirilir.

"Azərbaycan Ordusu"

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Moskva şəhərində keçirilən VII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozub

5 aprel 2018-ci il.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 75 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan və İcəvan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərlı, Quşçu Ayrım, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Bərd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şıxlar, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysellı, Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

6 aprel 2018-ci il.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 93 dəfə pozub.

Ermənistan Respublikası İcəvan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Bala Cəfərli kəndlərində, Bərd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysellı, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

"Ən yaxşı snayper" adı uğrunda yarış keçirilib



2018-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun hərbi hissələri üzrə "Ən yaxşı snayper" adı

uğrunda yarış keçirilib.

Sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi

məqsədlə təşkil olunan yarış Müdafiə Nazirliyinin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib. Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

Snayperlər hədəflərə fərdi və qrup şəklində atışlar edib, maneələrin dəf edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. 6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular "Snayper müdafiədə", "Snayper hücumda" və digər tapşırıqlar üzrə çalışmalarda öz bacarıqlarını nümayiş etdiriblər.

Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb.

"Azərbaycan Ordusu"

Zəfərə gedən yol

Keçmiş olmayan xalqın gələcəyi də yoxdur. Tarix hadisələrin romanıdır. Hər bir zəfər, qələbə və xalqla, dövlətlə bağlıdırsa, sonsuz inamın və sevginin bəhrəsidir. Azərbaycan xalqı hər zaman Vətəninə sonsuz məhəbbətlə yaşayıb, torpağını göz bəbəyi kimi qoruyub.

Aprel döyüşləri atəşkəs dövründə qələbə ilə tamamlanan döyüşlərdən biri kimi tarixləşdi.

Aprelin 1-dən 2-nə keçən gecə ordu hissələrimiz düşmənin tərribatlarının qarşısını almaq üçün əks-hücum keçdi. Bu döyüşlər başlayanda kimliyindən asılı olmayaraq hər kəsin üzündə sonsuz sevinc və qələbəyə inam vardı. Bu sevinc doğma yurdun

yağılardan azad olunacağına inamın sevinci idi. Həmin gün hər bir evin, avtomobilin, mənzilin pəncərəsindən üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. Bu bayrağı seyr etdikcə hər bir vətəndaşın qüruru coşub-çağlayırdı. Bizim məktəbimizdə də şagirdlər bu döyüşdən fərəh və sonsuz məhəbbətlə danışırdılar. Bu döyüşlər ordumuzun gücündən, qüdrətindən xəbər

verdi. Aprel döyüşləri zamanı 2 min hektar ərazi işğaldan azad edildi. Döyüş Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Hərbiçilərimiz əsl hünər nümayiş etdirdilər.

Heç bir erməni əsgəri ön cəbhədə xidmət etmək istəmir. Çünki onlar anlayırlar ki, özge torpaqlarında döyüşməyin sonu yoxdur.

Aprel döyüşləri zamanı zirvələr üstündə şəhidlər doğuldu. Onların qəhrəmanlığı nəticəsində yeni bir tarix yazıldı. Bu tarix dillər əzbəridir. Belə vətənpərvər, oğullarla mən də qürur hissi keçirirəm. İnanıram ki, Qarabağımız məhz belə mərd oğulların sayəsində tez bir zamanda işğaldan azad olunacaq. Həmin gün sevincimizin, həsrətimizin həddi-hüdudu olmayacaq!..

Hüsnüyyə İDRİSOVA,
BSU-nun I kurs tələbəsi



Ordu və cəmiyyət

“Erməni faşizmi psixoloji prosesdir”

Rubrikamızın qonağı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun əməkdaşı, istifadə olan polkovnik Binnət Məmmədovdur.

- Binnət müəllim, erməni terror təşkilatlarının yaranma tarixi və məqsədi barədə danışmağınızı xahiş edirik.

- Araşdırmalar göstərir ki, beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixi 100 ildən çoxdur. "Böyük Ermənistan" dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə, üsul kimi nəzərdə tutublar. Dünyanın müxtəlif məntəqələrində qanlı aksiyalar törətmiş erməni terror təşkilatlarından olan "Hnçak" partiyası 1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi "Böyük Ermənistan" dövləti yaratmaqdır. Bu partiyanın proqramının 4-cü bəndində göstərilir ki, qarşıya qoyulan məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir. Bundan başqa, ermənilər 1890-cı ildə Tiflisdə "Daşnaksütyun"-erməni federativ inqilab partiyasını yaradıblar. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdı. Bu partiyanın da bir sıra terror qrupları mövcuddur. 1975-ci ildə yaradılan "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu"nun (ASALA) və digər erməni təşkilatlarının da məqsədi "sələflərinin yolunu davam etdirmək, Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirməkdir.

- Artıq ötən əsrin sonlarında adlarını çəkdiyiniz bu terror təşkilatları Azərbaycan ərazisində çoxlu sayda terror-təxribat aktları həyata keçirdilər...

- Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycan qarşı apardığı terror müharibəsi 80-ci illərdən ardıcıl xarakter aldı. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonda kütəvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə 30-

dan çox terror aktı təşkil etdi. Nəticədə, yüzlərlə günahsız insan həlak oldu. "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sənişin avtobusunu, "Moskva-Bakı" sənişin qatarını, "Ağdam-Şuşa" istiqamətinə uçan Mi-8 helikopterini, "28 may", "Gənclik", "20 yanvar" metro stansiyalarında törədilən və s. partlayışlar nəticəsində çoxlu sayda soydaşımız erməni terrorunun qurbanına çevrildi.

- Erməni psixologiyasının faşizm ideologiyası aydın görünür...

- Dünyada təsdiqini tapan faktlardan biri də odur ki, anatomiya və sosial elmlər faşizmi qrup psixologiyasının ən pis halı hesab edir. Burada kütlələr nəzərdən çıxır, öz super eqosunu ələ almaqda çətinlik çəkən insanlar işə artıq dağıdıcılıq və yırtıcılıq normal hal kimi qəbul edirlər. Qrup psixologiyası həm sosial təkamülün avanqardı hesab olunur, həm də yanlış yönləndiləcəyi təqdirdə çox çətin mənzərələri yaranan məfhum kimi nəzərdə tutulur. Bütün bunların fonunda tarixi prosesi araşdıranda şişirtmədən deyə bilərik ki, erməni faşizmi psixoloji prosesdir. Təsədüfi deyil ki, milli rəhbərlərinin manipulyasiyaları ilə beyini yuyulan erməni siyasi dairələri və lobbisi saxta tarixlə varolma mücadiləsi ortaya qoyduğunu zənn edir. Həyasızcasına və ikrahdoğurucu formada başqasının ərazisinə sahiblənmək istəyir. Ermənistanın hazırkı rəhbərliyi Yerevanda irqçi və faşist çəlladı QaryegİN Nijdenin heykəlini ucaltdıraraq, onun açılışında şəxsən iştirak edib, oranı sakinlərin və şəhərə gələn qonaqların ən çox ziyarət etdiyi məkana çevirməyə çalışır.

Təsədüfi deyil ki, ermənilərin haqqında fəxrli danışdığı Andranik öz qeydlərində tükürpədicə insan qətləmini belə təsvir edir: "Mən heç bir şeyin fərqi olmadan bütün Basarkeçər türklərini məhv etdim. Amma güllələrdən istifadə etməyirdim, heyfim gəlirdi, bu insanları məhv etməyin ən asan yolu hamısını quyulara doldurub, üzərlərini daşlarla örtmək idi. Mən də elə etdim, bütün qadın, kişi və uşaqları quyulara atdırıb, ağızlarını daşlarla örtərək onları ölümlə üz-üzə qoydum". Nə deyəsən? Kütləvi qətləmdən yüz il keçdikdən sonra, Quba şəhərində aşkarlanan iri quyuların məzarlığı da bu insan qatilinin dediklə-



rinin doğru olduğunu üzə çıxartdı.

Qarabağ müharibəsində də işğal olunmuş ərazilərdə erməni faşizminə xas olan, insanlığa sığmayan vəhşi işgəncə metodlarından istifadə olunurdu. Tarix boyu iyrenc üsullara əl atan terrorçular əməlləri ilə faşizmin xarakterini aydın ifadə edirlər. Təkcə XX əsrin ən dəhşət doğuran qətləmi sayılan Xocalı bəziyyəti tarixinə qanlı yazılan qara ləkədir. Xocalı soyqırımını Xatun, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş ən qanlı olaydı.

- Erməni daşnaklarının Qafqazda müsəlman əhalisinə, o cümlədən azərbaycanlılara qarşı törətdiyi soyqırımlarından yüz il keçir...

- Tarixdən bellidir ki, İran və Türkiyə ərazisində yaşayan 300 minə qədər erməni XIX əsrin birinci yarısında çar Rusiyası tərəfindən Azərbaycana köçürülüb. Ermənilər köçürüldükləri ərazilərdə çoxluq təşkil etsinlər deyər çar Rusiyası tərəfindən gizli silahlandırılaraq, hərbi dəstələr yaradıb azərbaycanlılara qarşı soyqırımları törədiblər.

İndiki Ermənistan və Dağlıq Qarabağ ərazisindən azərbaycanlıların kütləvi çıxarılması, dinc əhaliyə qarşı zorakılıq, vəhşiliklər iri dövrlərin himayəsi və köməyi ilə XX əsrin əvvəllərində, xüsusilə 1905-1907-ci illərdə xüsusi vüsət aldı. 1918-ci il martın 31-də isə Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını zamanı Stepan Şaumyan etiraf edir ki, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda "Daşnaksütyun" partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak edib.

Ümumiyyətlə, XX əsrin birinci yarısında Cənubi Qafqazda baş vermiş iki qırğın zamanı - 1905-1907 və 1918-1920-ci illərdə ermənilər tərəfindən bir milyona yaxın azərbaycanlı qətlə yetirilib, öz ev-eşiyindən zorla qovulub. O zaman daşnakların azərbaycanlılara qarşı soyqırımını yalnız Bakı ilə məhdud-

laşmayıb. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədilib.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti erməni daşnaklarının törətdikləri bu ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratsa da, aprel işğalı bu cinayət əməllərini sonadək sübuta yetirməyə imkan vermədi. Yalnız 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımını haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi. 31 mart "Azərbaycanlıların soyqırımını günü" elan edildi.

Bu ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1918-ci il 31 mart azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı sərəncam imzaladı. Sərəncama uyğun olaraq ölkədə keçiriləcək geniş tədbirlər planı təsdiqləndi.

Bu günlərdə xalqımız 31 mart soyqırımını qurbanlarını böyük ehtiramla yad etdi. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da 31 mart azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirdi. "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti" mövzusunda keçirilən konfransda Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Almaniya, Fransa, İrlandiya və Gürcüstandan tanınmış alimlər, tarixçilər iştirak etdilər. Konfransın keçirilməsində əsas məqsəd ölkə prezidentinin sərəncamından irəli gələn vəzifələrin icrası, XX əsrin əvvəllərində erməni milətçiləri və terror-quldur dəstələri, o cümlədən Daşnaksütyun partiyası tərəfindən bölgədə törədilmiş soyqırımı cinayətlərinin araşdırılmaq, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmaq idi.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan bəri döyüşlər zamanı əsir-girov və itkin düşən şəxslər barədə Dövlət Komissiyası hansı işləri həyata keçirir?

- Dövlət komissiyası Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 13 yanvar tarixli sərəncamı ilə yaradılıb. Komissiya beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq aidiyyəti beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Komissiyanın vacib vəzifəsi itkin düşmüş vətəndaşlar barə-

rədə məlumatları mərkəzləşdirilmiş qaydada toplamaq və sistemləşdirmək, onların axtarışını təşkil etmək, əsir-girovluqda olanların azad edilməsindən ibarət olub. Müdafiə Nazirliyində, Dövlət Təhlükəsizlik Xidmətində və Daxili İşlər Nazirliyində, Qızıl Aypara Cəmiyyətində, bir sıra digər ictimai təşkilatlar, habelə ayrı-ayrı şəxslər tərəfindən pərakəndə halda toplanan məlumatları bir mərkəzə yönəltmək, əsir və girovların qeyri-mütəşəkkil surətdə, daha çox isə fərdi qayda dəyişdirilməsi və azad edilməsi prosesini Dövlət nəzarəti altına keçirmək məqsədi ilə zəruri tədbirlər görülmü. Ötən müddət ərzində vacib olan vəzifələrdən biri də itkin düşmüş, əsir və girov götürülmüş vətəndaşların valideynləri, yaxın qohumları və bu məsələlərlə maraqlanan vətəndaşların qəbulu, onlarla aparılan iş olub. Vətəndaşlar demək olar ki, hər gün işçi qrupunun əməkdaşları tərəfindən qəbul edilir, qaldırdıqları məsələlər araşdırılır.

Ermənistanın Azərbaycanla təcavüzü, bir milyonda artıq azərbaycanlının qaçqın və məcburi köçkün şəraitinə düşməsi, ermənilər tərəfindən törədilmiş terrorçuluq əməlləri, soyqırımı cinayətləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, insanlığa qarşı cinayət olan Xocalı soyqırımının illərlə dönməsi ilə əlaqədar "Xocalıya Ədalət" kampaniyası və "31 mart azərbaycanlıların soyqırımını günü" ilə bağlı xarici ölkələrdə, respublika ərazisində müvafiq tədbirlərin keçirilməsində Dövlət Komissiyası yardımçı olur.

- Ordumuzun əsgər və zabitlərinə arzu və istəkləriniz.

- İlk növbədə, ordumuzun əsgər və zabitlərinə möhkəm cansağlığı arzu edirəm ki, Vətənimizin keşiyində daim ayıq-sayıq olsunlar. Hiyləgər düşmənin təxribat planlarının qarşısının alınmasında çeviklik nümayiş etdirlərsinlər. Hərbi anda hər an sədaqətli olsunlar. Qarşımızda Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi kimi şərəfli bir vəzifə dayanır. Bu gün yaşından və mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda əmrinə hazırdır.

- Müsahibəyə görə çox sağ olun.

Müsahibəni apardı:
Lalə HÜSEYNOVA,
"Azərbaycan Ordusu"

Şəhid əsgərin medalı ailəsinə təqdim edilib



Bu ilin yanvarında düşmən tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olmuş əsgər Mənəfov İbrahim Möhsüm oğlunun ölümündən sonra təltif olunduğu medal Neftçala rayon İcra Hakimiyyətində keçirilən mərasimdə ailə

sinə təqdim edilib.

AZƏRTAC-nın bölgə müxbiri xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rayon icra hakimiyyətinin

başçısı İsmayıl Vəliyev torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə neftçalılıqların göstərdikləri qəhrəmanlıqlardan söz açıb. İ.Vəliyev rayon gənclərinin Azərbaycan Ordusunda Vətənə sədaqətlə xidmət etdiklərini və hərbi peşəsinə yiyələndiklərini qürur hissi ilə qeyd edib.

Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüddçüsü, Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbanı çıxışında bildirib ki, aprel döyüşlərindən iki il keçməsinə baxmayaraq, düşmən düşər olduğu uğursuzluqdan nəticə çıxarmaq əvəzinə, yenə də atəşkəs rejimini pozmaqda davam edir. Həmişə olduğu kimi, Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir və hər an döyüş növbəsində ayıq-sayıqdır.

Hərbi qulluqçu İbrahim Mənəfovun 23 illik ömür yolu haqqında məlumat verilərək bildiri-



lib ki, o, 1995-ci il martın 31-də anadan olub, 2018-ci il yanvarın 19-da düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. Qeyd olunub ki, şəhid Azərbaycan Milli Aviasiya Akademiyasının məzununu idi.

Şəhidin müəllimi Lətifə Rəhimova sevimli şagirdi haqqında xatirələrini danışıb.

Sonra Azərbaycan Respublikası Prezidenti adından, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə şəhidin təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ailəsinə təqdim olunub.

Şəhidin valideynləri, eləcə də müddətli həqiqi hərbi xidmətini bu yaxınlarda başa vurmuş qardaşı Nicat Mənəfov göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edərək, şəhidlərimizin intiqamını almaq üçün hər an döyüşə hazır olduqlarını bildiriblər.

Tədbirin sonunda bir qrup hərbi qulluqçu, ictimaiyyət nümayəndələri və şəhidin ailəsi Bankə qəsəbəsinə gedərək şəhidin məzarını və buradakı Türk şəhidliyini ziyarət ediblər.

Azərbaycan əsgərindən layiqli cavabını alan erməni döyüşçü dövlətindən yardım ala bilmir

2016-cı ilin aprel döyüşlərində Azərbaycan əsgərindən layiqli cavabını alan erməni döyüşçüləri dövlətdən yardım ala bilməmələrindən gileylənirlər. Aprel döyüşlərinin iştirakçısı olan erməni hərbiçilərinin üzvləşdiyi çətinliklər və problemlərlə bağlı məlumatlar yayılır. Aprel döyüşlərinin növbəti ildönümü ərəfəsində bu məsələlər Ermənistanda yenidən aktuallaşıb.

Sosial şəbəkə istifadəçisi olan keçmiş döyüşçü David Kaqramanyanın üzvləşdiyi çətinliklərlə bağlı yazdığı paylaşmaları ictimaiyyət qəzəb və narazılıqla qarşılayıb.

D.Kaqramanyan yazır: "Apreldə minaatan zərbəsindən yaralanan sonra yüksək vəzifəli şəxslərin xəstəxanada mənə baş çəkməsindən, boş qürur hissindən başqa heç nə əldə edə bilmirəm. Dövlət tərəfindən mənə heç bir dəstək verilmir. Qalmışam Tanrının və qohumların ümidinə".

Apreldəki uğursuzluqlarından söhbət açan D.Kaqramanyan yazır: "Aparadığım statistika əsasən təkə mənim olduğum Madagiz postunda 29 ölü və 38 yaralı var idi. Xeyli ərazi və bir çox mühüm yüksəkliklər düşmən əlinə keçdi. İtkilərimizin çox olmasının səbəbi sıradan çıxmış, köhnə texni-

ka oldu. İşlək olanların çoxu isə məhv edildi."

D.Kaqramanyan daha bir paylaşmasında yazır ki, apreldə gecə vaxtı düşmən zərbə endirdi. "Minaatan mərmisi yanımızda partladı. İki nəfər dərhal öldü, mən də ağır yaralandım. Mənim günahım yoxdur ki, sağ qalmışam. Hazırda Xankəndidə (Stepanakertdə) yaşayıram. Nə qədər müraciət etsəm də, dövlətdən heç bir sosial yardım və maddi dəstək ala bilmirəm. Dövlət büdcəsində vəsaitin olmadığını izah edərək mənə yardım etməkdən imtina edirlər. Hazırda mənim kimi ağır və maddi çətinliklərlə üzləşən döyüşçülər çoxdur. Ancaq tanış və vəzifəli qohumu olanlar nəse ala bilirlər. Qərara almışam, əgər bu münəqişə bitməsə, problemlərimiz həll olunmasa müxtəlif bəhanələrlə buranı tərk edib başqa ölkəyə gedəcəyik".

İşğalçı ölkənin mətbuatında və sosial şəbəkələrdə həmin hadisələrlə bağlı müxtəlif yazılar, şərhlər dərc edilməkdədir. Ermənistanda qarşısını almağa nə qədər çalışsalar da, aprel döyüşlərində həlak olan hərbiçilərin ailə üzvlərinin, eləcə də yaralananların üzvləşdikləri acınacaqlı durum və haqsızlıqlarla bağlı məlumatlar yayılmaqdadır. Bunlar kriminal rejimin iç üzünü açmağa, Ermənistan ordusu ilə bağlı ölkədəki saxtakarlıqları ifşa etməyə, həqiqəti ictimaiyyətə çatdırmağa yetərlidir. Yalanlarının ortaya çıxacağından qorxan kriminal rejim belə halların qarşısını almaq məqsədilə bütün vasitələrdən istifadə edir.

İsa ELDAROĞLU,
hərbi jurnalist

Redaksiyamızın poçtundan

"Ən gözəl, şərəfli ömür Vətən, torpaq, millət üçün yaşanılındır"



Azərbaycan qəhrəmanları, igidlər ölkəsidir. Qəhrəmanlarımızın şərəfli ömür yolu biz gənclər üçün örnək, gələcəyimizə yol göstərən mayakdır.

Heç kəs anadan qəhrəman doğulmur. Onu göz açdığı mühit, yaşadığı zaman, ətrafında cərəyan edən hadisələr formalaşdırır.

Təhsil aldığım Sumqayıt şəhər 31 sayılı tam orta məktəbdə müəmmadi olaraq vətənpərvərlik yönümlü tədbirlər, layihələr həyata keçirilir. Bunlardan biri olan "Milli Qəhrəmanlarımızı tanıyaq" layihəsinə məktəbimizin fəal müəllimlərindən Ramilə Qafarova rəhbərlik edirdi. Qəhrəmanlığı, igidliyi ilə təkə Vətənimize deyil, bütün türk dünyasına da qürur yaşadan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun boya-baş çətdiği evi ziyarət edəcəyimizi eşidəndə çox sevindik...

Bütün Azərbaycan gəncləri kimi mən də qəhrəmanlığı ilə dünyanı heyrətə salan Mübariz İbrahimovun Vətən, torpaq

sevgisiylə qürurlanıram. Belə bir igidin boya-baş çətdiği evdə olmaq, onun toxunduğu əşyalara toxunmaq, onu valideynlərinin dilindən tanımaq həyəcanvericiydi.

Yol boyu Ramilə müəllimə xalqımızın qəhrəmanlıq tarixindən, düşmənlərə baş əyməməsindən, azadlığın, müstəqilliyin heç nə ilə əvəz oluna bilməyəcəyindən danışdı. "Ən gözəl, şərəfli ömür Vətən, torpaq, millət üçün yaşanılındır", - dedi.

Milli Qəhrəmanımızın atası Ağakərim baba bizi çox mehriban, xoş qarşıladı. Öncə şəhidin ev muzeyini ziyarət etdik. Sonra onun böyüdüüyü heyətdə Ağakərim baba bizi Mübarizin uşaqı, məktəb və əsgərlik illərindən, özünəməxsus xarakterindən danışdı, suallarımızı həvəslə cavablandırdı. Onun ata qürurunu hamımız aydınlığı ilə başa düşürdük. Ağakərim baba dedi ki, Mübariz indi xalqımızın övlətidir. Onları yaşadan, təsəlli verən xalqımızın Mübarizə sevgisi,

gənc nəslin onun qəhrəmanlığını özlərinə nümunə saymasıdır. Şəhid atasının biri-birindən qiymətli nəsihətlərini daim xatırlayacağıq.

Vətən məhəbbətinin, yurd sevgisinin, qəhrəmanlıq və mübarizlik timsalının ziyarətgahına çevrilən bu evdə yaşadığımız anlar ömürlük yaddaşımıza həkk oldu.

Geri qayıdanda avtobusda təsəvvür etməyəcəyiniz bir sakitlik hökm sürürdü. Hər kəs eşitdiklərinin, görüklərinin təsirindəydi. Uşaqlardan kimisi dərin xəyallara dalmışdı, kimisinin nəzərləri məchulluğa dikilmişdi. Mən də düşünürdüm: yaşasaydı, 30 yaş olacaqdı. Onun üçün Vətən, bir parça torpaq hər şeydən üstün, hər şeydən qiymətli idi. Hərbi forma daşıyanların hamısının bu fikirlə yaşadığını düşünürəm. Mənim atam da hərbiçidir. Onlar Vətənə qulluğu ömürlərinin mənası bilirlər.

Şəhərə qayıtdıqdan sonra lahiyənin davamı olaraq məktəbimizin direktor müavini Sevinc Quliyeva və layihə rəhbərimizlə birlikdə Mübariz İbrahimovun Fəxri xiyabanda məzarını ziyarət etdik. Azərbaycan gəncliyinə örnək olan, şöhrət gətirən Mübariz mübarək adını ulu bir xalqın qəhrəmanlığı tarixinə öz rəşadətini və qanı ilə yazdı. Qəhrəmanın məzarı önündə bizlər də ona layiq olacağımıza, bizə miras buraxdığı Vətən sevgisiylə yaşayacağımıza sahib çıxacağımıza və Vətəni daim uca tutacağımıza and içdik.

Siracəddin HÜMBƏTLİ,
Sumqayıt şəhər 31 sayılı
tam orta məktəbin
8-ci sinif şagirdi

Mütaliə dünyagörüşü formalaşdırır

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin kitabxanasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin əməkdaşları, Cəmsid Naxçıvanski adına Hərbi Liseyin bir grup şəxsi heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin, soyqırım qurbanlarının və ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Anım tədbirini giriş sözü ilə açan Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin kitabxana müdiri Zəminə Xinalı bildirib ki, xalqımızın tarixində qəhrəmanlıq səhifələri ilə yanaşı, acı və kədərli məqamlar da vardır. "1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilər tərəfindən törədilmiş qətl və qırğınlar tariximizin ağır və faciəli səhifələrindəndir. Tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq xülyəsindən əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoyub, havadarlarının hərərfəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çeviriblər".

Şair-publisist Güləmail Murad bildirib ki, 1918-ci ilin mart



günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. "Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə on minlərlə azərbaycanlı qəddarlıqla öldürülüb, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilib. 1988-ci ildə ermənilərin başladığı müharibə nəticəsində isə minlərlə insan öldürülüb, torpaqlarımızın 20 faizi işğal edilib, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilibdir".

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Təbliğat və Hərbi İş bölməsinin rəisi kapitan Ramil Qasimov çıxışında qeyd edib ki, ermənilər 1918-ci ilin martında Bakıda və digər bölgələrdə on minlərlə soydaşımızı yalnız milli mənsəbiyyətinə görə məhv edib və bu, beynəlxalq hüquq normalarına görə soyqırımı hesab edilir. Zabit onu da bildirib ki, buna görə ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında"

fərman böyük əhəmiyyət kəsb edir. "Bu, həm tarixə obyektiv qiymət vermək, həm də azərbaycanlıların soyqırımı məsələsini dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm sənəddir. Bu, həm də uydurma "erməni soyqırımı" ilə bağlı təbliğata güclü zərbədir".

"1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırım siyasətinin mərhələlərindən biridir", - deyər yazıçı-publisist Zəmirə Məhərrəmli çıxışında deyib. "Təcavüzkar ermənilərin gözü daim qonşularının torpaqlarında olub, bu yolda onlar heç bir cinayət, rəzillik və fitnə-fəsaddan çəkinməyiblər. Azərbaycanlıların soyqırımı bəşər tarixində ən qəddar cinayətlərdən biridir. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqının bu faciəli tarixində

"böyük Ermənistan" xülyası ilə sərsem olan, bu məqsəddə çatmaq üçün hər cür vasitələrə el atan erməni şovinistlərinin izləri aydın görünür".

Şair Oqtay Rza bildirib ki, erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başlayıblar. "Keçmiş Sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışıblar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalqı"nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırımı törədən soyqırımı qurbanları kimi qələmə verilir. Ancaq Silva Kaputikyanın "məne bir bade şə-

rab yox, bir bade türk qanı vərin içməyə" ifadəsi erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdümlən etnik təmizləmə və soyqırımı siyasətinin bu gün də davam etdiyinin bariz nümunəsidir.

Mayor Ruslan Ağamalıyev və Mərkəzi Zabitlər Evinin kitabxanasının kitabxanaçısı Səbinə Cəbiyeva çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilən və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi, Azərbaycan Respublikasının bəzi rayonlarının işğalı və onların ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdümlən etnik təmizləmə və soyqırımının mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğunu bildiriblər.

Çıxışçılar Prezident İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması üçün Azərbaycan Ordusunun inkişaf etdirilməsi, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması, müdafiə istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyünü vurğulayıblar.

Sonda tədbir iştirakçlarına dünyagörüşün formalaşmasında mühüm vasitələrdən biri olan mütaliyə marağın artırılması məqsədilə kitablar hədiyyə edilib.

**Kapitan
Məhəmməd ƏLİYEV,
"Azərbaycan Ordusu"**

Kursantlar səhra çıxışında praktiki tapşırıqları icra edirlər



Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tədris planı və programına uyğun olaraq, xüsusi avadanlıqlarla təchiz edilmiş təlim poliqonunda bütün ixtisaslar üzrə kursantların intensiv hazırlığı aparılır.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, təlimlərdə şəxsi heyət xüsusi və döyüş hazırlığı fənləri üzrə məqbullar verir, eləcə də mərhələlərlə zirehli döyüş maşınları, artilleriya qurğuları və müxtəlif atıcı silahlardan təlim atış çalışmalarını icra edirlər.

Güləş üzrə qarnizon birinciliyi

2018-ci ilin döyüş hazırlığı planına əsasən, Naxçıvan qarnizonu üzrə hərbi qulluqçular arasında sərbəst, yunan-Roma güləşi və cüdo birincilikləri keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Güləş Federasiyası və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkil etdikləri birinciliklərdə 14 komandadan ümumilikdə 165 pəhləvan döşək və tatami üzərində öz gücünü sınaayıb.

Naxçıvan Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda idmançılar cüdo birinciliyində 7 çəki dərəcəsinə, yunan-Roma və sərbəst güləş birinciliklərinin hər birində 8 çəki dərəcəsinə mübarizə aparıblar. Güclü idmançı



və komandaların müəyyən edilməsi məqsədi ilə keçirilən yarışlarda hərbi qulluqçularla yanaşı, Heydər Əliyev adına Hərbi Liseyin kursantları da iştirak ediblər.

Pəhləvanların mübarizəsində qaliblər həm komanda hesabında, həm də şəxsi birinci-

likdə müəyyənlaşıblər. Qalib idmançı və komandalar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən mükafatlandırılıblar.

**Leytenant
Nəriman NƏCƏFOV,
"N" hərbi hissəsi**

Baş redaktor
polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98;
Məktublar şöbəsi: (012) 510-64-28.

Ünvanımız

Bakı şəhəri, akademik
Şəfaət Mehdiyev küçəsi 144,
"Qızıl Şorq" hərbi şəhəri

Növbətçi

Rəşid HÜSEYNOV

Qəzetin hesabı

Nərimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə (III-VI günlər) nəşr olunur.
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində
səhifələndirilərək "Hərbi nəşriyyat"ın mətbəəsində hazır
diapozitivlərdən çap olunur. Əlyazmalara rəy verilmir,
təqdim edilən yazılar müəllifə qaytarılmır.
Qəzeti mod.gov.az saytından oxuya bilərsiniz.

Lisensiya № **361**

Sifariş № **201**

Nüsxə **3525**